

Ankarada Xalq Cümhuriyyəti və Qara Qarayev haqqında kitabların təqdimatı keçirilib

□ *Ankarada “Azərbaycan Xalq Cümhuriyyəti – 100. Bibliografiya”, “Qara Qarayev. Bibliografiya” kitablarının təqdimatı olub.*

Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda bildirilir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında keçirilən tədbir Azərbaycanla bağlı sənədli filmin nümayişi ilə başlayıb.

Tədbirdə TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Diasporla İş üzrə Dövlət Komitəsinin



sədri Fuad Muradov çıxış ediblər. Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun qısa və şərəfli yolu, cümhuriyyətimizin ideyaları, XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası,

bu prosesdəki çətinliklər, o cümlədən, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs olunub. Prezident İlham Əliyevin müvafiq

sərəncamları ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi, Qara Qarayevin yubileyinin qeyd olunması dövlətçilik ənənələrinin nümunəsi kimi dəyərləndirilib

Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanası tərəfindən ölkəmizin tarixinə, ənənələrinə, mədəniyyətinə aid kitablar sərgilənib.

Təqdimat mərasimi Qara Qarayev və digər Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə davam edib.

Samirə ƏLİYEVƏ,
“Xalq qəzeti”